

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

SƏRƏNCAM

№ 1000/ 353

Bakı şəhəri

« 12 » dekabr 2019

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiq edilməsi haqqında" 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə

"Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"nın təsdiqi və tətbiqindən irəli gələn məsələlər haqqında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 aprel 2019-cu il tarixli 1000/113 sayılı sərəncamının 4.2-ci bəndinin icrası ilə əlaqədar olaraq "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.6.11-ci yarım bəndinə əsasən:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiq edilməsi haqqında" 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası"nın 2.1-ci bəndində "26" rəqəmi çıxarılsın.

1.2. "Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası"nın 2.3-cü bəndi üzrə:

1.2.1. 14-cü qrafanın doldurulması qaydasının ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Bəyannaməçi birbaşa təmsilçi olduqda 01, dolayı təmsilçi olduqda 02 göstərilir; Gömrük brokerlərinin dövlət qeydiyyatına alınmasına dair reyestr nömrəsi";

1.2.2. 18-ci qrafanın doldurulması qaydasının birinci abzasında "vaqonunun" sözündən sonra "və (və ya) platformasının" sözləri əlavə olunsun;

1.2.3. 21-ci qrafanın doldurulması qaydasının birinci abzasında "vaqonunun" sözündən sonra "və (və ya) platformasının" sözləri əlavə olunsun;

1.2.4. 26-cı qrafanın doldurulmasına dair tələblər çıxarılsın;

1.2.5. 31-ci qrafanın doldurulması qaydası aşağıdakı redaksiyada verilsin:

“Qrafada mallar barədə aşağıdakı məlumatlar göstərilir:

1. malın adı (ticari, kommersiya və ya digər ənənəvi);
2. istehsalçısı;
3. istehsal tarixi;
4. malın ticarət nişanı, markası, artikulu, sortu, standartı;
5. malın modeli;
6. XİF MN kodunun şərtlərinə cavab verən müvafiq texniki göstəriciləri və xüsusiyyətləri;
7. malın zavod (seriya) nömrəsi;
8. tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrinin qeydiyyat nömrəsi;
9. malın fiziki xüsusiyyətləri (həb, toz, maye, sprey və s.);
10. malın miqdarı;
11. malın tərkibi (məsələn: yağlılıq faizi, alkoqolun faizi və s.);
12. malın CAS № (kimyəvi maddələr, dərman); təhlükəli tullantıların xüsusiyyət kodu; ozondağıcı maddələrin işarəsi və düsturu;
13. malın qablaşdırılmasının növü, materialı (karton, plastmassa, şüşə, metal, kisə, polietilen kisə və s.) və ölçüsü;
14. yük yerlərinin sayı və növü, onların markalanması;
15. malı səciyyələndirən digər əsas xüsusiyyətlər (bu xüsusiyyətlər hər bir mal və ya mal qrupu üçün fərdi xarakter daşıyır. Məsələn:
 - rəsm əsərləri – hansı növ material (kağız, ipək, kətan, ağac və s.) üzərində çəkilməsi, hansı boya (sulu, yağlı və s.) ilə çəkilməsi, tamamilə əllə çəkilmiş və ya çap olunmuş, çərçivədə olub-olmaması və s.;
 - xəzlər - təbii (su samuru, dələ, yenot, tülkü və s. xəzləri) və süni (parça, trikotaj və s. süni xəzlər);
 - geyimlər - kimin üçün nəzərdə tutulduğu (kişi, qadın, uşaq, xüsusi formalar və s.), ölçüsü, materialı (pambıq, yun, kətan, sintetik və s.), alt paltarlarının növləri (pijama, kalson, trikotaj və toxunma alt paltarları, mayka, şort, gecə köynəkləri və s.);
 - nəqliyyat vasitələrinə məxsus şinlər - hansı nəqliyyat vasitəsi üçün nəzərdə tutulduğu, istehsal tarixi, yararlılıq müddəti, köhnə və istifadə edilmiş olub-olmaması, əgər köhnə və istifadə olunmuşdursa, protektorun dərinliyinin ölçüsü (mm-lə);
 - parketlər – ədədli xam parket, parket lövhəsi, massiv və s.;
 - mebel – taxta mebel, metal mebel, ağac karkas əsaslı mebel, ofis mebeli, ticarət müəssisələri üçün mebel, mətbəx mebeli və s.;
 - saat – qol saati, cib saati, zəngli saat, divar saati və s.;
 - ağaclar – dekorativ və s.;
 - nəqliyyat vasitələrinin əlavə avadanlıqları – səs gücləndirici, səsboğucular və s.;

- mobil telefon – markası, sim kartların sayı, yaddaş tutumu və s.).

Əgər eyni XİF MN kodu üzrə 2 və ya daha artıq mal bəyan olunarsa, bu qrafada malın dəyərini təsdiq edən sənəd üzrə pozisiyalarının nömrəsi göstərilir: ____“Sənəd üzrə”_N°-li pozisiyalar.

Əgər eyni XİF MN kodu və malın dəyərini təsdiq edən sənəd üzrə eyni pozisiyada 2 və ya daha artıq mal bəyan olunarsa, bu qrafada “Qoşma vərəqə bax” sözləri qeyd olunur və bəyannaməyə əlavə siyahı qoşulur.

Bəyan olunan malların XİF MN üzrə mal mövqelərinin adları altında göstərilməsinə yol verilmir.

Konteynerlərdə aparılan mallar üçün, qrafanın sağ yuxarı hissəsində konteynerlərin nömrəsi göstərilir.

Əgər bu qrafada bəyan olunan mallar yük yerini və ya konteyneri tam doldurmursa, bu haqda qrafada «qutunun bir hissəsi», «konteynerin bir hissəsi» və s. göstərilir.

Tarif tənzimlənməsi üçün qrafanın aşağı sağ küncündə xüsusi ayrılmış sahədə malın miqdarı, XİF MN üzrə ölçü vahidinin qısaldılmış adı yazılmaqla göstərilir. Gömrük ödənişlərinin tətbiqi məqsədilə zəruri hallarda əlavə ölçü vahidi üzrə miqdar əlavə ölçü vahidinin qısaldılmış adı yazılmaqla əlavə olaraq göstərilir.

Əlavə vərəqlər istifadə olunduqda, yuxarıda göstərilən məlumatlar hər bir mala uyğun olaraq həmin vərəqin 31-ci qrafasında göstərilir.”.

1.2.6. 36-cı qrafanın doldurulması qaydası aşağıdakı redaksiyada verilsin:

“Qrafada gömrük ödənişləri üzrə imtiyazlar təsnifatına (bu Metodikanın 14 sayılı Əlavəsi) uyğun imtiyazın kodu göstərilir və bütün hallarda doldurulur. İmtiyaz olmadıqda, “000” yazılır.

Metodikanın 14 sayılı əlavəsinə uyğun imtiyaz kodunun:

- qarşısında “a” yazılması - idxal rüsumundan azad ticarət sazişinin müddəalarına əsasən azadolma;

- qarşısında “b” yazılması - idxal rüsumunun “0” tarif dərəcəsi ilə tutulması;

- qarşısında “c” yazılması - ƏDV tətbiq edilməməsi, idxal rüsumu tətbiq edilməsi nəzərdə tutulur.

36-cı qrafada imtiyaz kodu seçildiyi halda, GB-nin 44-cü qrafasında məlumatların göstərilməsi zamanı istifadə olunan sənəd növlərinin təsnifatına (bu Metodikanın 13 sayılı Əlavəsi) uyğun olaraq gömrük vergi və rüsumları üzrə imtiyazların verilməsini təsdiq edən normativ sənəd qeyd edilməlidir.”;

1.2.7. 44-cü qrafanın 9-cu hissəsinin doldurulması qaydasına aşağıdakı məzmununda abzas əlavə olunsun:

“Bank qarantiyası əsasında mallar sərbəst dövriyyəyə buraxıldıqda, qarantianı verən bankın adı, qarantianın verildiyi tarix və son müddəti göstərilir.”;

1.2.8. 54-cü qrafanın doldurulması qaydası aşağıdakı redaksiyada verilsin:

“Qrafada GB-nin doldurulduğu yer və tarix göstərilir.

14-cü qrafada 01 qeyd olunduqda, GB-ni tərtib edən şəxsin adı, soyadı, ata adı göstərilir.

14-cü qrafada 02 qeyd olunduqda, aşağıdakı məlumatlar göstərilir:

- gömrük təmsilçisi ilə mal sahibi arasında bağlanmış müqavilənin nömrəsi və tarixi;

- GB-ni tərtib edən şəxsin adı, soyadı, ata adı, ixtisas attestatının nömrəsi və tarixi.”.

1.3. "Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası"nın 3.3-cü bəndində "26" rəqəmi çıxarılınsın.

1.4. "Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası"nın 3.4-cü bəndi üzrə:

1.4.1. 18-ci qrafanın doldurulması qaydasının birinci abzasında "vaqonunun" sözündən sonra "və (və ya) platformasının" sözləri əlavə olunsun;

1.4.2. 18-ci qrafanın doldurulması qaydasının birinci abzasında "yol nəqliyyat vasitələri" sözləri "avtonəqliyyat vasitəsinin və onun qoşqularının" sözləri ilə əvəz edilsin;

1.4.3. Qrafa 25-in doldurulması qaydasından sonra aşağıdakı məzmununda 26-cı qrafanın adı və doldurulması qaydası əlavə olunsun:

"Qrafa 26. «Ölkəyə daxil olan nəqliyyatın növü»

Qrafada nəqliyyat vasitələrinin Təsnifatına uyğun (bu Metodikanın 7 sayılı Əlavəsi) nəqliyyat vasitəsi növünün kodu göstərilir.;"

1.4.4. 27-ci qrafanın doldurulması qaydası aşağıdakı redaksiyasında verilsin:

"Bu qrafada malların boşaldılacağı yerlərin və ya saxlanma yerlərinin hüquqi ünvanı və boşaltma yeri xarici ticarət iştirakçısına məxsus təsərrüfat subyekti olduqda, obyektin vergi orqanlarında qeydiyyat kodu göstərilir."

1.5. "Malların təkrar ixrac proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə"nin 1.1-ci və 1.3-cü bəndlərində "26" rəqəmi çıxarılınsın.

1.6. "Mallar beynəlxalq və daxili tranzit (bundan sonra tranzit) xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin doldurulmasına dair Metodiki Tövsiyə"nin 40-cı qrafasının doldurulması qaydası aşağıdakı redaksiyada verilsin:

"Qrafada tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində yük əməliyyatları (nəqliyyat vasitəsində daşınan mallar boşaldılaraq digər nəqliyyat vasitəsinə yükləndikdə və ya nəqliyyat vasitəsində daşınan mallar boşaldılaraq müvəqqəti saxlanma anbarına yerləşdirildikdən sonra digər nəqliyyat vasitəsinə yükləndikdə) həyata keçirildikdə əvvəlki bəyannamənin və ya tranzit sənədinin nömrəsi göstərilir."

1.7. "Qısa İxrac Bəyannaməsinin doldurulması Qaydalarının Metodikası"nın 2-ci bəndində "26" rəqəmi çıxarılınsın.

1.8. "Təkrar İxrac Bildirişinin doldurulması Qaydalarının Metodikası"nın 2.1-ci bəndində "26" rəqəmi çıxarılınsın.

1.9. "Gömrük bəyannamələrinin doldurulması qaydalarının Metodikası"nın "Gömrük orqanlarının təsnifatı" adlı 11 sayılı əlavəsi aşağıdakı redaksiyada verilsin:

Gömrük orqanının kodu	Gömrük orqanının adı
10000	Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatı
20000	Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi
01800	Naxçıvan Şəhər Gömrük İdarəsi
02000	Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi
01000	Culfa Gömrük İdarəsi
01100	Sədərək Gömrük İdarəsi
02100	Şahaxtı Gömrük İdarəsi
01001	"Culfa" gömrük postu
01102	"Sədərək" gömrük postu

02001	"Naxçıvan Hava Limanı" gömrük postu
02101	"Şahtaxtı" gömrük postu
00100	Bakı Baş Gömrük İdarəsi
00121	"Abşeron" gömrük postu
00105	"Keşlə" gömrük postu
00104	"Xırdalan" gömrük postu
00102	"Biləcəri" gömrük postu
00116	"İpək Yolu" gömrük postu
00118	"Xocasən" gömrük postu
00110	"Sahil" gömrük postu
00106	"Qaradağ" gömrük postu
00120	"Meyvəli Bazar" gömrük postu
00700	Sumqayıt Baş Gömrük İdarəsi
11000	Qərb Ərazi Baş Gömrük İdarəsi
11001	"Tovuz" gömrük postu
11005	"Qırmızı körpü" gömrük postu
11004	"Böyük kəsik" gömrük postu
11006	"Sadıxlı" gömrük postu
11002	"Yevlax" gömrük postu
11008	"Mingəçevir" gömrük postu
11009	"Qəbələ" gömrük postu
11007	"Şəki" gömrük postu
11003	"Balakən" gömrük postu
11011	"Mazımçay" gömrük postu
11010	"Muğanlı" gömrük postu
01400	Şimal Ərazi Baş Gömrük İdarəsi
01402	"Samur" gömrük postu
01405	"Şirvanlı" gömrük postu
01401	"Xanoba" gömrük postu
01403	"Yalama" gömrük postu
01404	"Zuxul" gömrük postu
12000	Cənub Ərazi Baş Gömrük İdarəsi
12001	"Lənkəran" gömrük postu
12004	"Astara" gömrük postu
12006	"Astara dəmir yolu" gömrük postu
12005	"Biləsuvar" gömrük postu
12007	"Kürdəmir" gömrük postu
12002	"Şirvan" gömrük postu
12003	"Xudafərin" gömrük postu
12008	"Horadiz" gömrük postu
00800	Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
00806	"Poçt göndərişləri" gömrük postu
00807	"Terminal-1 Beynəlxalq Hava limanı" gömrük postu
00809	"Terminal-2 Beynəlxalq Hava limanı" gömrük postu
00808	"Bakı Karqo Terminalı Hava limanı" gömrük postu

00805	"Qəbələ Beynəlxalq Hava limanı" gömrük postu
00801	"Gəncə Beynəlxalq Hava limanı" gömrük postu
00802	"Qala" gömrük postu
00804	"Lənkəran Beynəlxalq Hava Limanı" gömrük postu
00803	"H.Z.Tağıyev" gömrük postu
13000	Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi
13001	"Liman" gömrük postu
13004	"Yeni Sənqəçal" gömrük postu
13005	"Beynəlxalq Dəniz Ticarəti Limanı" gömrük postu
13006	"Zirə Dəniz" gömrük postu
13002	"Dübəndi" gömrük postu
13003	"Güzdək" gömrük postu
13007	"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" gömrük postu
13009	"Lənkəran" Dəniz gömrük postu
13008	"Xaçmaz" Dəniz gömrük postu
14000	Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi
15000	"ASAN xidmət" mərkəzləri
15001	1 saylı Bakı "ASAN xidmət" mərkəzi
15002	2 saylı Bakı "ASAN xidmət" mərkəzi
15003	3 saylı Bakı "ASAN xidmət" mərkəzi
15004	4 saylı Bakı "ASAN xidmət" mərkəzi
15005	5 saylı Bakı "ASAN xidmət" mərkəzi
15006	Gəncə "ASAN xidmət" mərkəzi
15007	Sumqayıt "ASAN xidmət" mərkəzi
15008	Sabirabad "ASAN xidmət" mərkəzi
15009	Bərdə "ASAN xidmət" mərkəzi
15010	Masallı "ASAN xidmət" mərkəzi
15011	Qəbələ "ASAN xidmət" mərkəzi
15012	Mingəçevir "ASAN xidmət" mərkəzi
15013	Quba "ASAN xidmət" mərkəzi
15014	İmişli "ASAN xidmət" mərkəzi
15015	Şəki "ASAN xidmət" mərkəzi

1.10. "Gömrük bəyannamələrinin doldurulması qaydalarının Metodikası"nın "GB-nin 44-cü qrafasında məlumatların göstərilməsi zamanı istifadə olunan sənəd növlərinin Təsnifatı" adlı 13 sayılı əlavəsi aşağıdakı redaksiyada verilsin:

Sənədin növü (kateqoriyası)	Sənədin növünün kodu
1	2
1 nömrəsi altında göstərilir	
İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan mallara dair Nazirlər Kabinetinin sərəncamı	1010

"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilən icazə	1011
"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün digər dövlət orqanları tərəfindən verilən icazə	1012
"Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə	1013
Azərbaycan Respublikasının ərazisinə təhlükəli tullantıların idxalı, ixracı və tranzit daşınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi icazə	1014
Ayrı-ayrı mal növlərinin ixracına və (və ya) idxalına nəzarətin həyata keçirilməsi zamanı səlahiyyətli dövlət orqanı tərəfindən ayrı-ayrı mal növlərinin ixracı və (və ya) idxalına verilmiş icazə sənədi	1015
Qanunvericiliklə müəyyən olunmuş digər icazə sənədləri	1999
2 nömrəsi altında göstərilir	
Konosament	2011
Su nəqliyyatı ilə malların daşınması zamanı nəqliyyat qaiməsi	2012
Dəmiryol qaiməsi	2013
Dəmiryol daşımaları üçün nəzərdə tutulmuş digər sənədlər	2014
Beynəlxalq avtomobil qaiməsi	2015
Aviaqaimə	2016
Malların stasionar nəqliyyatla daşınması zamanı istifadə olunan nəqliyyat qaiməsi	2017
Poçt qaiməsi	2018
Ekspress-çatdırılma zamanı ümumi qaimə	2019
Ekspress-çatdırılma zamanı fərdi qaimə	2020
Baqaj qəbz	2021
BYD kitabçası	2022
Qanunvericiliklə müəyyən olunmuş digər nəqliyyat sənədləri	2999
3 nömrəsi altında göstərilir	
Malların çatdırılmasına nəzarətə dair sənəd	3001
4 nömrəsi altında göstərilir	
Xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə (kontrakt, sənəd və s.)	4011
Gömrük anbarına mal yerləşdirmiş şəxslə gömrük anbarı sahibi arasında bağlanmış mülki-hüquqi müqavilə	4012
Əqli mülkiyyətə hüquqların ötürülməsini təsdiq edən sənədlər (müəllif,	4021

lisenziya müqaviləsi, əqli mülkiyyət obyektinin qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanından istifadəyə dair müqavilə və digər sənədlər)	
Dövlətin ərazisində əmtəə nişanı ilə nişanlanmış malların mülki dövriyyəyə buraxılmasını təsdiq edən sənədlər, hüquq sahibinin diler, distribütor ilə müqaviləsi, yazılı razılıq və digər sənədlər	4031
Qanunvericiliklə müəyyən olunmuş digər sənədlər	4999
5 nömrəsi altında göstərilir	
Malların təsnifatı haqqında məcburi qərar	5013
Malların təsnifatına dair gömrük laboratoriyasının rəyi	5014
Qanunvericiliklə müəyyən olunmuş digər sənədlər	5999
6 nömrəsi altında göstərilir	
Dövlət standartları və texniki rəqlamentlərin tələblərinə riayət olunması üzrə dövlət nəzarətinin həyata keçirilməsini təsdiq edən sənədlər	
Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat	6015
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu "AzInTelecom" MMC tərəfindən verilən telekommunikasiya vasitələri və qurğularının tipini təsdiq edən sənəd	6016
Avtoneqliyyat vasitələrinin tipinin təsdiqi haqqında sertifikat	6119
Avtoneqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər əsasında avtoneqliyyat vasitələrinin uyğunluq sertifikatı	6120
Kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə tələb olunan sənədlər	
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq preparatlarına verilən qeydiyyat şəhadətnaməsi	6031
Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalına rəyi	6032
Bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən fitosanitar sertifikatı	6033
Bitki və bitkiçilik məhsulları gömrük ərazisindən ixrac edildikdə, fitosanitar sertifikatı	6034
Qida Təhlükəsizliyi Agentliyinin bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin idxalına rəyi	6035
Malın gigiyenik sertifikatı	6036
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə	6038
Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalına lisenziya	6039
Qida təhlükəsizliyi sertifikatı	6040
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış	6041
Qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalçıların qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış	6044
Mədəni sərvətlərin Azərbaycan Respublikası ərazisindən kənara aparılmasına nəzarəti	

həyata keçirən dövlət orqanının verdiyi icazələr	
Mədəni sərvətlərin dövlət qeydiyyatında olmadığını və onların dövlətin ərazisindən çıxarılmasına icazə verən şəhadətnamənin tələb olunmadığına dair sənəd	6062
Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi	6064
Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi	6065
CİTES-in inzibati orqanı tərəfindən verilən icazə	
CİTES obyektlərinin Azərbaycan Respublikasının ərazisinə idxalı, dənizdən introduksiyası, habelə respublikadan ixracı və təkrar ixracı üçün inzibati orqan tərəfindən verilən icazə/sertifikat	6063
Dövlət icra hakimiyyəti orqanları tərəfindən verilən digər sənədlər	
Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının idxalına və ixracına Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən razılıq	6100
Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya	6110
Dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində nəzarət edilən psixotrop maddələrin və tibbi ləvazimatın idxalına verilən rəy	6111
Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya	6112
Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümüklərinin ixracına verilən rəy	6113
Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal, ilan, böyə və əqrəb zəhərlərinin ixracına verilən rəy	6114
Qiymətli metalların və qiymətli daşların gətirilməsinə və aparılmasına dair verilən sənəd	6115
Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası həüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumatların aparılmasına dair rəy	6116
İxtiralar, «nou-hau» və elmi tədqiqat işlərinin nəticələri (ixrac nəzarətinə düşənlər istisna olmaqla)	6117
Xidməti və mülki silahların, onların döyüş sursatlarının gətirilməsinə (aparılmasına) dair xüsusi icazə	6118
Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə	6122
Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi	6123
Səhiyyə Nazirliyinin bioloji fəallığa malik qida əlavələrinin ekspertizasına dair rəyi	6124
Sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün	6125

təsdiqedicici sənəd	
İnvestisiya təşviqi sənədi	6126
Qanunvericiliklə müəyyən olunmuş digər sənədlər	6999
7 nömrəsi altında göstərilir	
Malın mənşə ölkəsini təsdiq edən sertifikat	7000
Malın mənşə ölkəsi haqqında məcburi qərar	7001
Dövlət Baytarlıq Xidmətinin idxala icazəsi	7002
Baytarlıq sertifikatı	7003
Fitosanitar sertifikatı	7006
Dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq sertifikatı	7007
8 nömrəsi altında göstərilir	
Invoys (hesab-faktura), proforma-invoys (hesab-proforma)	8001
Digər hesablaşma və ya kommersiya sənədləri (o cümlədən kassa və ya malların pərakəndə şəbəkədə satışı üçün əmtəə qəbzi)	8002
Malın gömrük dəyəri haqqında məcburi qərar	8003
Malın gömrük ödənişləri haqqında məcburi qərar	8004
9 nömrəsi altında göstərilir	
Gömrük vergi və rüsumları üzrə imtiyazların verilməsini təsdiq edən normativ sənəd	9000
Vergilər üzrə imtiyazın verilməsini təsdiq edən normativ sənəd	9001
Gömrük rüsumları üzrə imtiyazın verilməsini təsdiq edən normativ sənəd	9002
Bank qarantiyası sənədi	9003
Müvəqqəti idxal əməliyyatları zamanı malların geri qaytarılması üzrə öhdəlik	9101
Müvəqqəti ixrac əməliyyatları zamanı malların geri qaytarılması, üzrə öhdəlik	9102
Malların daxildə və xaricdə emal xüsusi gömrük prosedurlarına dair bəyannaməçinin gömrük orqanlarına təqdim etməsi üçün tələb olunan sənədlər ("Malların emal gömrük proseduru altında yerləşdirilməsinə dair verilmiş ərizə", "Qüsurlu aktı", "Mərkəzi Gömrük Ekspertizası İdarəsinin emal xüsusi gömrük proseduruna dair rəyi")	9103
Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə dair verilmiş icazə	9201
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə dair verilmiş icazə	9202
Mallar və nəqliyyat vasitələrinin məhvi potensial təhlükəli, xüsusi toksik və ya radioaktiv tullantıların atılması, axıdılması, anbarlaşdırılması ilə bağlı olduğu halda, bu cür məhvə yalnız Azərbaycan Respublikasının ətraf təbii mühitin mühafizəsi və sanitariya-epidemioloji nəzarət sahəsində xüsusi səlahiyyətlərə malik dövlət orqanlarının icazə sənədi	9303
Qanunvericiliklə müəyyən olunmuş digər sənədlər	9999

1.11. "Gömrük bəyannamələrinin doldurulması qaydalarının Metodikası"nın "Gömrük ödənişləri üzrə imtiyazların Təsnifatı" adlı 14 sayılı əlavəsi aşağıdakı redaksiyada verilsin:

№	azadolmanın təyinatı	imtiyaz kodu
1.	Təkrar idxal	020
2.	Diplomatik nümayəndəliklər və diplomatlara məxsus mallar	030
3.	Humanitar yardım	040
4.	Texniki yardım	050
5.	Xaricdə emal	060
6.	Daxildə emal	070
7.	Saxlanc	075
8.	Müvəqqəti idxal	090
9.	Müvəqqəti ixrac	095
10.	Dövlət xeyrinə imtina	100
11.	Rüsumsuz ticarət mağazası	110
12.	Məhvetmə	130
13.	Təkrar ixrac	140
14.	Azad ticarət	210
15.	Qrant və əvəzsiz maliyyə yardımları	220
16.	Azəri-çıraq	300
17.	Pirsaat	305
18.	Şah-dəniz-Ş	310
19.	Bahar yatağı	315
20.	Lənkəran	320
21.	CQBK (Cənubi Qafqaz Boru kəməri)	325
22.	Kürdaşi dəniz bloku – KR	330
23.	Bineqedi OİL	335
24.	Naxçıvan yatağı – N	340
25.	Suraxanı	345
26.	Muradxanlı – M	350
27.	Qaraçuxur	355
28.	Oğuz	360
29.	Neftçala OC	365
30.	Alov – AL	370
31.	Kürovdağ	375
32.	Qobustan – Q	380
33.	Abşeron (dəniz)	385
34.	İnam – I	390
35.	Balaxanı	395
36.	Dan-ulduzu – D	400
37.	SVOB Abşeron	405
38.	Abşeron	410
39.	Ümid yatağı	415
40.	Kürsəngi, Qarabağlı – KÜR	420
41.	Şəfəq-Asiman yatağı	425
42.	Ateşgah, Yanan tava, Muğan dəniz - YTM	430

43.	Qarabağ yatağı	435
44.	D-222	440
45.	Əşrəfi-Dan Ulduzu-Aypara yatağı	445
46.	Zəfər-Məşəl	450
47.	Padar	460
48.	Mişovdağ və Kələməddin	470
49.	Zığ və Hövsan	480
50.	Mərkəzi Bankın aktivində yerləşdirmək üçün qızılın və valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətliyərin idxalı	499
51.	Fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması	500
52.	Mərkəzi bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı	501
		501a
		501b
53.	Milli yığma komandalar	502
54.	Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstəkləyici hissələr	503
55.	Dövlət Taxıl Fondu	504
56.	Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalı	505
57.	Alternativ və bərpa olunan enerji mənbələri üzrə malların idxalı (1 iyun 2024-cü ilədək)	506
58.	Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar	507
59.	Əməkçi miqrant tərəfindən keçirilən mallar	510
60.	Dəniz səviyyəsindən 1300 m hündürlükdə dağlıq ərazilərdə turizm sahəsinə olan investisiya layihələri	511
61.	Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi "102" xidmətinə - Zəng Mərkəzi Sistemində daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar	512

	və materiallar	
62.	Gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri	513
63.	Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı	514
		514a
		514b
64.	Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın idxalı	515
65.	Sumqayıt Kimya Sənaye Parkı	516
66.	Balaxanı Sənaye Parkı	517
67.	Yüksək Texnologiyalar Parkı	518
68.	AMEA Yüksək Texnologiyalar Parkı	519
69.	Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi üçün gətirilən mallar	520
70.	Mingəçevir Yüksək Texnologiyalar Parkı	521
		521a
		521b
		521c
71.	Azərbaycan Respublikasına və ya onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, hasilatın pay bölgüsü, ixrac boru kəmərləri, bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi	530
72.	İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə)	540
73.	Nazirlər Kabinetinin məktubu	610
74.	"0" tarif dərəcəsi ilə idxal	615
75.	Lizinq əməliyyatlarının obyektı olan əsas vəsaitlərin idxalı	670
		670a
		670b
		670c
76.	Qızıl yataqları	680
77.	Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların idxalı	681
78.	Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş	685
79.	Milli və xarici valyuta, həmçinin qiymətli kağızlar	686
80.	Çətir Sazişi	687
81.	İnvestisiya təşviqi sənədi	688
82.	Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul)	689
83.	İri neft emalı zavodlarının yenidən qurulması layihələri	690
84.	Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat	691

	hissələri, mühərrikləri və güc qurğuları	691a
		691b
85.	KOB klaster şirkəti	692
		692a
		692b
86.	Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı	693
		693a
		693b
87.	Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların idxalı	694
88.	Buğdanın idxalı (2021-ci il yanvarın 1-dək)	695
		695a
89.	Damazlıq heyvanların idxalı	696
		696a
		696b
90.	Toxum və tinglərin idxalı	697
		697a
		697b
91.	Mineral gübrələrin, pestisidlərin idxalı	698
		698a
		698b
92.	Toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı	699
		699a
		699b
93.	Kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı	700
		700a
		700b
94.	Bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı	701
		701a
		701b
95.	Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı	702
		702a
		702b
96.	Siyahısı Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalı	703
		703a
		703b
97.	Sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı (2020-ci il yanvarın 1-dən 5 il müddətinə)	704
		704a
		704b
98.	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən mal idxalı (konvensiya)	705
		705a
		705b

2. D y şiklikl r D vl t G mr k Komit si sistemində 2020-ci il 1 yanvar tarixindən t tbiq olunsun.


3. D vl t G mr k Komit sinin G mr k N zar tinin T şkili v  Ticar tin Asanla dırılması Ba  Idar si (S m d Qaralov) v  G mr k Tarifl rinin T nziml nməsi v   d ni l r Ba  Idar si (Mirqasim Vahabov) malların g mr k r smil  dirilməsi zamanı yuxarıda qeyd olunan d y şiklikl rin t tbiqinə dair aidiyyeti  zr  n zar tin h yata ke irilməsini t min etsinl r.

4. D vl t G mr k Komit sinin Texnoloji Innovasiyalar v  Statistika Ba  Idar si (T mkin X lilov) yuxarıda qeyd olunan d y şiklikl rin Komit nin Vahid Avtomatla dırılmış Idar etm  Sistemində n zərə alınmasını t min etsin.

5. Komit nin strukturuna daxil olan  razi v  ixtisasla dırılmış g mr k idar l rinin r isləri malların g mr k r smil  dirilməsi zamanı bu s r ncamdan ir li g l n t l bl rin yerinə yetirilməsinə n zar tin g cl ndirilməsini t min etsinl r.

6. İnzibati Idar etm nin T şkili Idar si (N sr t Qurbanov) s r ncamın aidiyyeti  zr  g nd rilməsinə t min etsin.

S dr



S f r Mehdiyev